



**Ö**tən əsrlərdə Azərbaycan Ermənistən tərəfindən dəfələrlə hücumlara məruz qalıb. Haylar təkcə ərazilərimizə göz dikməyiblər. Tariximizdən tutmuş musiqimizə, mətbəximizə kimi bütün dəyərlərimizə sahib olmuş məqsədlə Azərbaycanın sahib olduğu bütün maddi-mədəni dəyərlərinə tamah salıblar. Özlərinin yalançı dövlətçilik siyasetini daha da genişləndirmək məqsədilə Azərbaycanın sahib olduğu bütün maddi-mədəni dəyərlərinə tamah salıblar. Əvvəlcə ərazilərimizi - əsasən, İrəvan xanlığını zəbt etdilər. Daha sonra Qarabağ torpaqlarında məskən saldılar. Beləcə, tam yerlərini rahatlayandan sonra özlərini regionun "sahibi" və "Hayastan" nümayəndləri kimi təqdim etdilər.

Qəzetimizin 13 iyun tarixli nömrəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdara Heyətinin sədri Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya..." seriyasından olan kitablar barədə geniş məqalə dərc etmişdir.

Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya "Armeniya" ərazisinin həqiqi sakinləri haqqında" kitabında tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı - Zəngəzur qəzası, Göyçə mahali, Qarabağ torpaqları və digər ərazilərimizin haylar tərəfindən necə işğal edilməsindən səhbət açılır. Eyni zamanda, ermənilərin qondarma tarixlərini və özlərini necə qədim dövlətlərə calaq etmək istəkləri ifşa edilir.

Kitabda ümumilikdə İrəvan xanlığı və ətraf ərazilərin həqiqi sakinləri haqqında çox geniş və müfəssəl məlumat verilir. Tarixi Azərbaycan torpaqlarından zamanla mərhələli şəkildə didərgin salınan, dəfələrlə deportasiya siyasetinə məruz qalan azərbaycanlıların yaşadıqları facialardan bəhs edilir. Həmçinin, haylarin "Armenian/Erməni" adını çox sonralar mənimsəmələri məsələsinə də toxunulur. Tarixin özündə belə, yerləri yanlış olan ermənilər bütün dövrlərin baş bələsi olub. Bu üzənraq millət tarix boyu bütün gəzdikləri coğrafiyalara qarşı ərazi iddiasında olublar. Yeri-yurdu məlum olmayan haylar fürsət düşən kimi özlərini qədim tarixin ən mötəbər zamanlarına da "calamağı" unutmamışlar. Lakin tarixi faktlar, sənədlər, araşdırımlar həqiqətin nədən ibarət olduğunu aydın şəkildə göstərir. Bu mənada, Kamran İmanovun haqqında söz açdığımız kitabı haylara və onların saxta tarixlərinə ən tutarlı cavabdır.

Mövzunun aktuallığını, erməni saxtakarlığının ifşa edən tarixi faktların şəhərliliyini və oxucu marağını nəzərə alaraq kitabdan hamən məqaləni təqdim edirik.

"Respublika".

I. Bu gün erməni tarixşünaslığı və çoxsaylı "elmi" dairələr bizi, ADR-in yaranması ilə əlaqədar yalnız 1918-ci ildə, hətta daha gec, özü de Stalinin hökmü ilə "azərbaycanlı" adlandıq deyə, ittiham edirlər. Bəlkə də bu, bizim millətin "naşılığına" istinad etməye cəhd göstərən erməni təşviqat sənayesinin ən gündəmdə olan tezisidir. Qəti şəkildə bu hay-erməni tezislərinə qarşı çıxış edirik. Lakin fərəz edək ki, hətta bu belədir. Ancaq icazə verin soruşaq, axı bizi nə vaxtsa Azərbaycan (aderbaycan) tatarları və ya Qafqaz türkleri və ya türk-azeri, nehayət, sadəcə türk və ya müsəlman kimi adlandırlılar və heç olmasa, bu adılar bizim mənşəyimizi, dinimizi, yaşadığımız areali ifadə edib. Bəs ermənilər? Özlərin "hay" adlandıraq, onlar başqa etnonimləri və xüsusən də erməni-erməniyyələrin adlarını mənimsəyiblər. Uydurma tarixlərinin sehifələrində gah hay, gah da erməni libasını geyinən, institutional tarixlərini bu və ya digər redaksiyada "Hayların tarixi" və ya "Erməni xalqının tarixi" kimi təqdim edən, ölkə anlayışını coğrafi arealın adı ilə əvəzləyən, yaşadıqları ərazilərin, başqa etnik qrupların adını götürən və ya deyişdirən hay-ermənilərdən fərqli olaraq, azərbaycanlılar doğma

coğrafi arealında, Azərbaycan adlanan ölkədə yaşayırlar, öz tarixini institutional mənbələrdə "Azərbaycan tarixi" kimi təqdim edirlər.

Ermənilərin öz keçmişinə yönəlik davranışını bu və ya digər ərazilərin əzəli sakinləri olan avtoxonlara yox, sırf allokton-migrantlara xas olan bir yanaşmadır. Yalnız başqalarının torpaqlarını özlerinin əzəli əraziləri kimi müəyyənləşdirən, ən azından həmin torpaqlara iddia edən gəlmələr tarixə və müasir zamana bu cür baxmağa məcburdular.

Tarixi nöqtəyi-nəzərdən hay-ermənilərin ittiham oxlarına tuş gelən biz azərbaycanlılardan fərqli olaraq, hay-ermənilər digər xalqların tarixini, maddi və qeyri-maddi ərsini özünüküldədirir, başqalarından oğurladıqları hər şeyi özlərinə məxsus əqli mülkiyyət kimi dünyaya tanıtmaq və təqdim etmək üçün min cür vasitəyə əl atırlar.

26 aprel 2017-ci il tarixində tərəfimizdən həm də kitabça şəklinde nəşr olunan "Qədim mənbələr və klassik mətnlər erməni saxtakarlıqlarını ifşa edir" adlı təqdimatda bir sıra xalqların da yaşadığı "Armeniya" adlı coğrafi areali "Ha-

yes-Hayastan ölkəsi" adı ilə bilərkən qarışdırmasını, həmin xalqların siyasi və etnik tarixlərinin saxtalaşdırılmasını və süni sinoniymiya ilə hay-ermənilərlə eyniləşdirilməsini, bununla da qədim diyar olan Armenia / Ərməniyyənin keçmişinin mənimsənilməsini nəzərdə tutan hay-erməni tarixşünaslığının əsas tezislərini ifşa etməyin vacibliyi xüsusən qeyd edilmişdi.

İndi isə, əvvəlki araşdırılarda olduğu kimi, klassik mənbələrə və qədim mətnlərə əsaslanaraq, Armenia / Arminiya termininin yaranmasına, onun semantikasına, tarixi məlumatlara istinadən, bu terminin hansı etnosa mənsub olduğunu, həmin etnosun hansı də danışlığına aydınlıq getirmək, biz əvvəlcə bu terminin yaranmasının indiki hay-ermənilərlərə heç bir aidiyəti olmadığını göstərəcəyik. Daha sonra Armenia / Arminiya termininin günümüzdəki versiyalarının təfsilatlı izahlarını verməyə çalışacaqıq. Hay, Armen və Aram adlı uydurma fantomları İncilin erməni variantına daxil etmək, tarixi saxtalaşdırın hay-ermənilərin Armenia termininə dair

foloji xarakterli süjetlərdən birinin yozmasıdır.

II. 1. Mütəxəssislərin seçmə məqalələrindən ibaret "Qədim Ebla" toplusu Eblanın tarixi-mədəni abidələrinə həsr olunub. Bu qədim şəhər italyalı arxeoloqlar tərəfindən Suriyada aşkar edilib. Kitab arxeoloji missiyanın rəhbəri Paolo Mattie tərəfindən tərtib edilib və professor İ.Dyakonovun məqaləsi ilə tamamlanır. Aşkar olunan arxeoloji tapıntılar Eblanın çar sarayına və e.e. III minilliyyətə aiddir. Arxeoloji qazıntılar qədər

olunan adlar mövcuddur ki, onların eyniləşdirilməsi müəyyən çətinliklərə qarşılaşır". Misal olaraq "Ar-mi"ni şəxs adı kimi qiymətləndirən başqa bir mütəxəssis J.Pettinatoni göstərmək olar. Onun nöqtəyi-nəzərən görə, bu isim "şəhərdir, hansı ki, bəzi hallarda Ebla şəhərini nəzərdə tutur".

Bununla belə, müəllif bu izahı haqlı olaraq təqnid edir və vurğulayır ki, əldə edilmiş arxeoloji lövhələrdə toponimlərin müəyyənədicisi olan "ki"-nin varlığından asılı olmayıaraq, "ar-mi" sözünün ilk

...Hayastan, əslində, Ermənistən deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünkü ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar.

**İlham ƏLİYEV,**  
**Azərbaycan Respublikasının Prezidenti.**

# "Armeniya" ərazisinin həqiqi sakinləri haqqında

## *Erməni saxtakarlığına tutarlı cavab*

versiyalarından yan keçəcəyik.

II. "Armeniya / Arminiya" termininin və onun əsasını təşkil edən "Arme / Erme" kökünün araşdırılmasında rastımıza çıxan iki parlaq məqamın şərhindən başlamaq istərdik. Bunlardan biri Ebladakı arxeoloji qazıntılar nəticəsində üzə çıxan və e.e. 2300-cü ilə aid olan mətnlərin izahıdır, ikincisi isə Strabonun qələmə aldığı və Troya dövründə ən azı üç min il daha erkən zaman kəsiyinə aid olan mi-

bu dövr yazısız hesab olunurdu. Lakin sonradan topluda öz əksini tapan materiallar diqqətləri cəlb etdi, çünkü bəzi qədim metnlərdə "Ebla" adı "Armanum" adı ilə parallel çəkilirdi.

Əvvəlcə, P.Qarellinin "Замечания по топонимике из архивов Эблы" məqaləsinə nəzər salaq (Сб. "Древняя Эбла", под общ. ред. И.М.Дьяконова, М., "Прогресс", 1985). Müəllif yazır ki, "tez-tez adı keçən bir çox məlum qeyd



çarı Anitta həyata keçirdi.

Lakin biz müəllifle tam razı deyilik, çünkü ehtimal var ki, səhbət Mesopotamiyadan Fələstine köç edən İncil xattlarından gedir, Suriya isə onların məskəni sayılır - həm xattların formalşılması dövründə, həm də sonrakı xronoloji mərhələlərində. Metnlərə əsasən, Mari Eblalıllara kömək etmiş çar "A -du"-dan narazı idi və bu, bizim fikrimizcə, mümkünür. Bununla yanaşı, bu iki şəhərin bir-birinə yaxın yerleşməsinə dair fikir də məntiqə uyğundur.

II.2. Adıçılən toponimlərin təhlilində İ.Dyakonovun "Значение Эблы для истории и языкоизнания" məqaləsi vacib rol oynayır. İ.Dyakonov yazır ki, Eblaya "yürüş haqqında" Akkadın Aşağı Mesopotamiya sülaləsinin iki çarı məlumat verir: "Qədim Sarqon" (e.e. 2316-2261-ci illər) və Naram-Sin (e.e. 2236-2200-ci illər) və görünür, e.e. 2225-ci ildə Eblanın sonuncu çarı İbbi Zikirin zamanında "Ebla" və "Armanum" təmamilə dağıdıldı və Ebla carığını süquta yetirdi. Ebla e.e. təxminən 2000-ci ilde bərpa olundu, İ.Dyakonov fikrincə, onun əhalisi dəyişdi və burada amorey qəribə-səmi və huri dili yayıldı və Ebla II minilliyyin birinci yarısında yenidən dağıdıldı və bir daha bərpa olundı. İ.Dyakonov yazır ki, Ebla haqqındaki mətnlərdə səhbət erken bürinc dövründə, təxminən, e.e. 2500-2225-ci illərdən gedir, həmin vaxt burada yeni açılmış ebləit dilində danişan "fərqli əhalisi" yaşıyordı.

Sözlərin sonluğunda fərqlərin olduğu üçün sözlərin kökündəki sonluğun uzadılmasını mümkün hesab edərək (Mari qazıntılarından mətnlərində olduğu kimi), biz Ar-ma-num adlı şəhərin Hələb bölgəsində yerləşməsi versiyasını nəzərdən keçiririk.

Müəllif digər mütəxəssislərin, o cümlədən C.Pettinatin qədim mətnlərdə rastlaşan "A - du" adının "A - duki" adının Xattı ölkəsinə ifadə edən Hattu termini ilə eyniləşdirməni iredi sürən nəzəriyyələri ilə razılaşdırır və səbəb kimi o dövrlərdə vahid bir Xattı ölkəsinin olmadığını göstərir, belə ki, əsrlər sonra birləşməni Xattı

(davamı növbəti saylarımda)